

**AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN**

**QƏRARI**

**№ 07/2**

**Bakı şəhəri**

**"08" "fevral" 2024-cü il**

**"İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma Qaydası"nın təsdiq edilməsi barədə**

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 34.4-cü və 34.5-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.1.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

**Q Ə R A R A A L I R:**

1. "İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

**Mərkəzi Bankın sədri**

**Taleh Kazımov**

“08” fevral 2024-cü il

## **İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma**

### **Qaydası**

#### **1. Ümumi müddəalar**

1.1. Bu Qayda “Qiyətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 34.4-cü və 34.5-ci maddələrinə müvafiq olaraq hazırlanmışdır və investisiya şirkətləri tərəfindən, habelə investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklar və xarici bankların yerli filialları (bundan sonra – banklar) tərəfindən göstərdiyi investisiya xidmətləri (əməliyyatları) barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank ) təqdim edilən hesablara dair tələbləri və Mərkəzi Banka təqdim edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydanın 7-ci hissəsi baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi üzrə dəyişikliklər ilə aparılan marja ticarətinə şamil olunmur.

#### **2. İnvestisiya şirkətləri və banklar tərəfindən təqdim olunan hesabatlar**

2.1. İnvestisiya şirkətləri Mərkəzi Banka aşağıdakı hesabatları təqdim edir:

2.1.1. kapital tələblərinə dair hesabatlar;

2.1.2. müştəri aktivlərinə dair hesabat;

2.1.3. göstərilən investisiya xidmətlərinə (əməliyyatlara) dair hesabat;

2.1.4. öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə aşağıdakı hesabatlar:

2.1.4.1. müştəri sifarişləri haqqında hesabat (Əlavə 8);

2.1.4.2. investisiya qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat (Əlavə 9);

2.1.4.3. törəmə maliyyə alətləri ilə bağlanmış əqdlər haqqında hesabat (Əlavə 10).

2.2. Kapital tələblərinə dair hesablara aşağıdakılar daxil edilir:

2.2.1. ticarət kitabına dair hesabat (Əlavə 1);

2.2.2. kapital adekvatlığına dair hesabat (Əlavə 2);

2.2.3. kredit riskinə dair hesabat (Əlavə 3);

2.2.4. bazar riski: xarici valyuta riskinə dair hesabat (Əlavə 4);

2.2.5. əməliyyat riskinə dair hesabat (Əlavə 5);

2.2.6. konsentrasiya riskinə dair hesabat (Əlavə 6).

2.3. Banklar Mərkəzi Banka bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərində göstərilən hesabatları təqdim edir.

### **3. Hesabatların təqdim edilməsi**

3.1. Bu Qaydanın 2.1-ci (2.1.4-cü yarımbənd istisna olmaqla) və 2.2-ci bəndlərində qeyd edilən hesabatlar aylıq əsasda növbəti ayın ilk 7 (yeddi) iş günü müddətində Mərkəzi Banka təqdim edilir.

3.2. Bu Qaydanın 2.1.4.1-ci yarımbəndində qeyd edilən hesabat qiymətli kağızların alqı-satqısı üzrə müştəri tərəfindən investisiya şirkətinə və ya banka verilən sifariş qəbul edildiyi gündən, 2.1.4.2-ci yarımbəndində qeyd edilən hesabat investisiya qiymətli kağızları ilə alqı-satqı əqdi bağlandığı gündən, 2.1.4.3-cü yarımbəndində qeyd edilən hesabat isə törəmə maliyyə alətləri ilə alqı-satqı əqdi bağlandığı gündən sonra 1 (bir) iş günü ərzində Mərkəzi Banka təqdim edilir.

3.3. İntestisiya şirkəti mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əqd bağladıqda bu Qaydanın 2.1.4.2-ci və 2.1.4.3-cü yarımbəndlərində göstərilən hesabatları Mərkəzi Banka təqdim edir.

3.4. Müştəri tərəfindən investisiya şirkətinə və ya banka verilən sifariş ləğv edildikdə, sifariş ləğv edildiyi gündən sonra 1 (bir) iş günü ərzində investisiya şirkəti və ya bank "Müştəri sifarişləri haqqında hesabat"ı bu Qaydanın 7.1.15-ci yarımbəndində göstərilən qeydin aparılması ilə Mərkəzi Banka təqdim edir.

3.5. İntestisiya şirkətləri və banklar təqdim etdikləri hesabatda qeyri-dürüst məlumatların əks etdirildiyini aşkar etdikdə, 1 (bir) iş günü ərzində dəqiqləşdirilmiş hesabatı Mərkəzi Banka təqdim edirlər.

3.6. Bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilən hesabatlar investisiya şirkəti və ya bankın icra orqanının rəhbərinin və ya onun tərəfindən səlahiyyətləndirilmiş vəzifəli şəxsin (şəxslərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək elektron formada Mərkəzi Bankın elektron sistemi vasitəsi ilə təqdim edilməlidir.

### **4. Göstərilən investisiya xidmətlərinə (əməliyyatlara) dair hesabat**

4.1. Bu Qaydanın 2.1.3-cü yarımbəndi ilə müəyyən edilən hesabatda aşağıda qeyd olunanlar daxil edilir:

4.1.1. investisiya xidmətinin (əməliyyatının) adı;

4.1.2. hər bir investisiya xidməti (əməliyyatlar) üzrə müştərilərin sayı;

4.1.3. hər bir investisiya xidməti (əməliyyatlar) üzrə müştəri tapşırıqlarının sayı;

4.1.4. hər bir investisiya xidməti (əməliyyatlar) üzrə icra edilmiş müştəri tapşırıqlarının sayı;

4.1.5. hər bir investisiya xidməti (əməliyyatlar) üzrə icra edilməmiş müştəri tapşırıqlarına dair məlumat və icra edilməməsinin səbəbləri;

4.1.6. dövr ərzində qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə bağladığı əqdlərin ümumi məbləği;

4.1.7. əməliyyatların aparıldığı valyutanın növü (hər valyutada aparılan əməliyyat ayrılıqda göstərilməklə);

4.1.8. xidmət haqlarının ümumi məbləği;

4.1.9. xidmətlərlə (əməliyyatlarla) əlaqədar tətbiq edilən informasiya texnologiyaları barədə məlumat.

4.2. Bu Qaydanın 4.1.9-cu yarımbəndində göstərilən məlumatda hər hansı dəyişikliklər olduqda, investisiya şirkəti və ya bank bu barədə 3 (üç) iş günü ərzində Mərkəzi Banka hesabat təqdim etməlidir.

4.3. Investisiya şirkətləri və banklar göstərdiyi xidmətlərə (əməliyyatlara) dair hesabatı hər bir filial üzrə (mövcud olduqda) ayıraraq icmal şəkildə Mərkəzi Banka təqdim edir.

4.4. Marja ticarəti üzrə hesabatlar Mərkəzi Bankın 2021-ci il 31 avqust tarixli 23/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Marja ticarəti Qaydası" ilə müəyyən edilmiş qaydada Mərkəzi Banka təqdim edir.

## **5. Kapital tələblərinə dair hesabatların tərtib edilməsi qaydaları**

5.1. "Ticarət kitabına dair hesabat" bu Qaydaya 1 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilir.

5.2. "Kapital adekvatlığına dair hesabat" bu Qaydaya 2 nömrəli Əlavəyə uyğun olaraq aşağıdakı qaydada tərtib edilir:

5.2.1. "Məcmu kapital" sətrində - "Birinci və ikinci dərəcəli kapitalın cəmi" ilə "Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar cəmi"nin fərqi qeyd edilir;

5.2.2. "Birinci dərəcəli kapital" sətrində - "Ödənilmiş adi səhmlər", "Kapital artıqlığı", "Bölüşdürülməmiş xalis mənfəət (zərər)" və "Kapital ehtiyatları"nın cəmi qeyd edilir;

5.2.3. "Ödənilmiş adi səhmlər" sətrində - investisiya şirkətinin nizamnamə kapitalını formalaşdıran, dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlərin nominal dəyəri qeyd edilir;

5.2.4. "Kapital artıqlığı" sətrində - adi səhmlərin yerləşdirilməsi zamanı onların satış dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq həcmində əldə edilmiş vəsait qeyd edilir;

5.2.5. "Bölüşdürülməmiş xalis mənfəət (zərər)" sətrində - audit olunmuş illik maliyyə hesabatlarına əsaslanan keçmiş illərin bölüşdürülməmiş mənfəəti və ya zərəri qeyd edilir. Mənfəət müsbət, zərər isə mənfi işarə ilə qeyd olunur;

5.2.6. "Kapital ehtiyatları" sətrində - əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına yaradılmış fondlar qeyd edilir;

5.2.7. "Birinci dərəcəli kapitaldan tutulmalar" sətrində - "Geri alınmış adi səhmlər", "Qeyri-maddi aktivlər" və "Cari maliyyə ili zərəri və ya aralıq zərər" in cəmi qeyd edilir;

5.2.8. "Geri alınmış adi səhmlər" sətrində - investisiya şirkəti tərəfindən geri alınmış, lakin dövriyyədən çıxarılmamış "adi səhmlər" in nominal dəyəri qeyd edilir;

5.2.9. "Qeyri-maddi aktivlər" sətrində - kompüter proqramları, müəlliflik hüquqları, patent, təbii ehtiyatlardan istifadə hüquqları, lisenziyalar, ticarət və əmtə

nişanları, "nou-hau", "qudvil" və s. kimi fiziki ifadə forması olmayan, lakin dəyər yaradan aktivlər qeyd edilir;

5.2.10. "Cari maliyyə ili zərəri və ya aralıq zərər" sətirində - cari hesabat dövrünə olan mənfəət və zərər haqqında hesabat əsaslanan zərərin məbləği müsbət işarə ilə qeyd edilir;

5.2.11. "İkinci dərəcəli kapital" sətirində - "Cari maliyyə ilinin mənfəəti", "Ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri" və "Yenidən qiymətləndirilmədən irəli gələn ehtiyatlar"ın cəmi qeyd edilir;

5.2.12. "Cari maliyyə ilinin mənfəəti" sətirində - cari hesabat dövrünə olan mənfəət və zərər haqqında hesabat əsaslanan mənfəətin məbləği qeyd edilir;

5.2.13. "Ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri" - sətirində emissiya şərtlərinə görə ödəniş vaxtı çatdıqda ödənilən, aktivlərin girovu ilə təmin edilməyən, sahibinin (mülkiyyətçisinin) tələbi ilə geri alınmayan, son ödəmə müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəmə (əsas borc və ya əsas borc üzrə faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər) baş tutmadığı təqdirdə investisiya şirkətini müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, investisiya şirkəti ləğv edilərkən onların ödənilməsi digər kreditorların tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklərin cəmi məbləği qeyd edilir;

5.2.14. "Yenidən qiymətləndirilmədən irəli gələn ehtiyatlar" sətirində - "ədalətli dəyərlə qiymətləndirilmiş satıla bilən səhmlər ilə bağlı yenidən qiymətləndirmə ehtiyatlarının realizə olunmamış 50%-i", "ədalətli dəyərlə qiymətləndirilmiş öz istifadəsində olan daşınmaz əmlakın yenidən qiymətləndirilməsindən realizə olunmamış kumulyativ gəlirin 50%-i" və "ədalətli dəyərlə qiymətləndirilmiş investisiyanın (daşınmaz əmlak və satıla bilən səhmlər xaric olmaqla) realizə olunmamış kumulyativ gəlirinin 50%-i" vəsaitlərin cəmi qeyd edilir;

5.2.15. "Birinci və ikinci dərəcəli kapitalın cəmi" sətirində - "birinci dərəcəli kapital" ilə "ikinci dərəcəli kapital"ın cəmi qeyd edilir;

5.2.16. "Birinci və ikinci dərəcəli kapitaldan tutulmalar" sətirində - "birinci dərəcəli kapitaldan tutulmalar", "Digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)", "İnvestisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)", pensiya fondlarına, sığorta və təkrarsığorta şirkətlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyalar"ın cəmi qeyd edilir;

5.2.17. "Digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)" sətirində - hesabatı təqdim edən investisiya şirkəti tərəfindən digər investisiya şirkətinin nizamnamə kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir;

5.2.18. "İnvestisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)" sətirində - hesabatı təqdim edən investisiya şirkəti tərəfindən investisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalında iştirak payı 10%-dən artıq olan investisiyaların məbləği qeyd edilir;

5.2.19. "Pensiya fondlarına, sığorta və təkrarsığorta şirkətlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyalar" sətirində - hesabatı təqdim edən investisiya şirkəti tərəfindən pensiya fondlarına, sığorta və təkrarsığorta şirkətlərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinə investisiyaların məbləği qeyd edilir;

5.2.20. "Cəmi kapital tələbi" sətirində - "Kredit riski", "Bazar riski", "Əməliyyat riski", "Hesablaşma və kontragent riski" və "Konsentrasiya riski" üzrə hesablanmış kapital tələblərinin cəmi qeyd edilir;

5.2.21. "Kapital adekvatlığı" sətirində - "Məcmu kapital" ilə "Cəmi kapital tələbi"nin fərqi qeyd edilir;

5.2.22. "Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)" sətirində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 30 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın qiymətli kağızlarının (notlarının) nominal dəyəri qeyd edilir;

5.2.23. "Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)" sətirində - 30 gün ərzində ödəniləcək bütün öhdəliklərin dəyəri qeyd edilir;

5.2.24. "I kateqoriya likvidlik əmsalı" sətirində - "Maliyyə aktivlərinin (qalıq ödəniş müddəti 30 günədək)" "Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)"-ə olan nisbəti qeyd edilir;

5.2.25. "Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)" sətirində - pul vəsaitləri, səhmlər, habelə qalıq ödəniş müddəti 180 günədək olan dövlət qiymətli kağızları, korporativ istiqrazlar və Mərkəzi Bankın notlarının nominal dəyəri qeyd edilir;

5.2.26. "Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)" sətirində - 180 gün ərzində ödəniləcək bütün öhdəliklərin dəyəri qeyd edilir;

5.2.27. "II kateqoriya likvidlik əmsalı" sətirində - "Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)"-nin "Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)"-ə olan nisbəti qeyd edilir.

5.3. "Kredit riskinə dair hesabat" bu Qaydaya 3 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilir.

5.4. "Bazar riski: Xarici valyuta riskinə dair hesabat" bu Qaydaya 4 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilir:

5.5. "Əməliyyat riskinə dair hesabat"da bu Qaydaya 5 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkəti tərəfindən aşağıdakı mövqelər qeyd edilir:

5.5.1. 1-ci sətirdə başa çatmış son üç maliyyə ilinin "Əsas əməliyyat gəliri" qeyd edilir;

5.5.2. 2-ci sətirdə başa çatmış son üç maliyyə ilinin "Komissiya xərcləri və xidmət üzrə ödənişlər (-)" qeyd edilir;

5.5.3. 3-cü sətirdə başa çatmış son üç maliyyə ilinin "Sair əməliyyat gəlirləri" qeyd edilir;

5.5.4. 4-cü sətirdə başa çatmış son üç maliyyə ilinin "Satış məqsədilə saxlanılan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərindən yaranan mənfəət və ya zərər" qeyd edilir;

5.5.5. 5-ci sətirdə başa çatmış son üç maliyyə ilinin "Ticarət kitabına daxil edilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə dividend gəlirləri" qeyd edilir;

5.5.6. 6-cı sətirdə başa çatmış son üç maliyyə ilinin "Maliyyə mənfəəti" qeyd edilir;

5.5.7. 7-ci sətirdə başa çatmış son üç maliyyə ilinin "Maliyyə xərcləri (-)" qeyd edilir;

5.5.8. "Ümumi mənfəət" sətirində "Əsas əməliyyat gəliri", "Sair əməliyyat gəliri", "Satış məqsədilə saxlanılan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərindən yaranan mənfəət və ya zərər", "Ticarət kitabına daxil edilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə dividend gəlirləri" və "Maliyyə mənfəəti"nin cəmi ilə "Komissiya xərcləri və xidmət üzrə ödənişlər (-)" və "Maliyyə xərcləri (-)"nin cəminin fərqi qeyd edilir;

5.5.9. 9-cu sətirdə "Əməliyyat riski üzrə kapital tələbi" qeyd edilir.

5.6. "Konsentrasiya riskinə dair hesabat" bu Qaydaya 6 nömrəli Əlavəyə uyğun olaraq tərtib edilir.

## **6. Müştəri aktivlərinə dair hesabatın tərtib edilməsi**

6.1. "Müştəri aktivlərinə dair hesabat" bu Qaydaya 7 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkətləri və bank tərəfindən aşağıdakı qaydada tərtib edilir:

6.1.1. "Müştəri hesablarının sayı" sətirində - "Qiymətli kağız hesablarının sayı" ilə "Törəmə maliyyə alətləri hesablarının sayı"nın cəmi qeyd edilir;

6.1.2. "Müştəri hesablarında olan aktivlər" sətirində - "Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri" ilə "Pul vəsaitləri"nin cəmi qeyd edilir;

6.1.3. "Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri" - sətirində "Listinqə daxil edilən qiymətli kağızlar", "Listinqə daxil edilməyən qiymətli kağızlar" və "Törəmə maliyyə alətləri"nin cəmi qeyd edilir;

6.1.4. "Pul vəsaitləri" sətirində - "Hesablardakı nağd pul" ilə "Digər pul vəsaitlər"in cəmi qeyd edilir;

6.1.5. "Hesablardakı nağd pul" sətirində - hesablarda saxlanılan nağd pul vəsaitləri qeyd edilir;

6.1.6. "Digər pul vəsaitləri" sətirində - yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları və pul vəsaitlərinin ekvivalentlərinin cəmi qeyd olunur;

6.1.7. "İdarə edilən müştəri aktivləri" sətirində - "Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri" ilə "Pul vəsaitləri"nin cəmi qeyd edilir.

## **7. Öz fəaliyyəti ilə bağlı aparılan əməliyyatlar barədə hesabatların tərtib edilməsi**

7.1. "Müştəri sifarişləri haqqında hesabat" bu Qaydaya 8 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkəti və bank tərəfindən aşağıdakı qaydada tərtib edilir:

7.1.1. 1-ci sətirdə - hesabatı təqdim edən investisiya şirkətinin və ya bankın tam adı qeyd edilir;

7.1.2. "Sifarişin nömrəsi" sütununda - müştərinin tapşırıqlarının uçot jurnalında qeyd olunmuş tapşırığın nömrəsi qeyd edilir;

7.1.3. "Sifarişin qəbul edilmə tarixi" sütununda - müştəri tərəfindən verilən tapşırığın investisiya şirkəti və ya bank tərəfindən qəbul edilmə tarixi gün-ay-il (gg-aa-iiii) formatında qeyd edilir;

7.1.4. "Sifarişin qəbul edilmə vaxtı" sütununda - müştəri tərəfindən verilən tapşırığın investisiya şirkəti və ya bank tərəfindən qəbul edilmə vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında qeyd edilir;

7.1.5. "Sifarişin müddəti" sütununda - müştəri tərəfindən verilən tapşırığın qüvvədə olma müddəti qeyd edilir;

7.1.6. "Fərdin eyniləşdirmə nömrəsi" sütununda - sifərişi təqdim edən müştərinin mərkəzi depozitarda olan depo hesabının nömrəsi qeyd edilir;

7.1.7. "Emitent" sütununda - əqdin predmeti olan qiymətli kağızların emitentinin tam adı qeyd edilir;

7.1.8. "Qiymətli kağızların növü" sütununda - əqdin predmeti olan qiymətli kağızların növü qeyd edilir;

7.1.9. "İdentifikasiya kodu" sütununda - əqdin predmeti Azərbaycan Respublikasının ərazisində buraxılmış qiymətli kağızlar olduqda, onların buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüduqlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq, qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.1.10. "Sifarişin istiqaməti" sütununda - sifarişin istiqaməti alış olduqda "B", satış olduqda isə "S" hərfi qeyd edilir;

7.1.11. "Sifarişin növü" sütununda - sifariş limitli qiymətlə olduqda "LO", bazar qiyməti ilə olduqda isə "MO" hərflər birləşmələri qeyd edilir;

7.1.12. "Say" sütununda - əqdin predmeti olan qiymətli kağızların sayı qeyd edilir;

7.1.13. "Qiymət" sütununda - sifariş limitli qiymətlə olduqda, əqdin predmeti olan bir qiymətli kağızın müştəri tərəfindən təyin edilmiş qiyməti qeyd edilir;

7.1.14. "Valyuta" sütununda - əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;

7.1.15. "Ləğv barədə qeyd" sütununda - tapşırıq ləğv edildikdə "C" hərfi qeyd edilir.

7.2. "İnvestisiya qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında hesabat" bu Qaydaya 9 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkəti və ya bank tərəfindən aşağıdakı qaydada tərtib edilir:

7.2.1. 1-ci sətirdə - hesabatı təqdim edən investisiya şirkətinin və ya bankın tam adı qeyd edilir;

7.2.2. "Əqdin bağlanma tarixi" sütununda - əqdin bağlanma tarixi gün-ay-il (gg-aa-iiii) formatında qeyd edilir;

7.2.3. "Əqdin bağlanma vaxtı" sütununda - əqdin bağlanma vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında qeyd edilir;

7.2.4. "Əqdin nömrəsi" sütununda - investisiya şirkəti və ya bank tərəfindən əqdlərin uçotu jurnalında əks olunmuş əməliyyatın nömrəsi qeyd edilir;

7.2.5. "Əqdin növü" sütununda - əqd ilkin bazarda bağlandıqda "PM", təkrar bazarda bağlandıqda isə "SM" hərflər birləşmələri qeyd edilir;



7.2.6. "Əqdin istiqaməti" sütununda - əqdin istiqaməti alışı olduqda "B", satışı olduqda isə "S" hərfi qeyd edilir;

7.2.7. "Əqdin bağlanma yeri" sütununda - əqd fond birjasında bağlandıqda, həmin birjanın tam adı, birjadankənar bağlandıqda isə "XOFF" hərf birləşməsi qeyd edilir;

7.2.8. "Əqd üzrə investisiya şirkətinin və ya bankın vəzifəsi" sütununda - əqd investisiya şirkəti və ya bank tərəfindən öz hesabına bağlandıqda "P" hərfi, müştərinin hesabına bağlandıqda isə - "A" hərfi qeyd edilir;

7.2.9. "Kontragent" sütununda - birjadankənar əqd üzrə kontragent investisiya şirkəti və ya bank olduqda, onun tam adı, müştəri olduqda isə - "C" hərfi qeyd edilir;

7.2.10. "Fərdin eyniləşdirmə nömrəsi" sütununda - əqdin istiqamətinə müvafiq olaraq, əqdin predmeti olan qiymətli kağızların mülkiyyətçisinin və ya alıcının mərkəzi depozitarda olan depo hesabının nömrəsi qeyd edilir;

7.2.11. "Emitent" sütununda - əqdin predmeti olan qiymətli kağızların emitentinin tam adı qeyd edilir;

7.2.12. "Qiymətli kağızların növü" sütununda - əqdin predmeti olan qiymətli kağızların növü qeyd edilir;

7.2.13. "İdentifikasiya kodu" sütununda - əqdin predmeti Azərbaycan Respublikasının ərazisində buraxılmış qiymətli kağızlar olduqda, onların buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüduudlarından kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq, qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.2.14. "Ödəmə tarixi" sütununda - əqdin predmeti olan istiqrazın emitent tərəfindən ödənilməsi tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;

7.2.15. "Nominal" sütununda - əqdin predmeti olan bir qiymətli kağızın nominal dəyəri qeyd edilir;

7.2.16. "Qiymət" sütununda - əqdin predmeti olan bir qiymətli kağızın alqı-satqı qiyməti qeyd edilir;

7.2.17. "Valyuta" sütununda - əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq valyuta kodu qeyd edilir;

7.2.18. "Say" sütununda - əqdin predmeti olan qiymətli kağızların sayı qeyd edilir;

7.2.19. "Məbləğ" sütununda - əqdin predmeti olan qiymətli kağızların sayı ilə bir qiymətli kağızın alqı-satqı qiymətinin hasili qeyd edilir.

7.3. "Törəmə maliyyə alətləri ilə bağlanmış əqdlər haqqında hesabat" bu Qaydaya 10 nömrəli Əlavəyə uyğun olaraq investisiya şirkəti və ya bank tərəfindən aşağıdakı qaydada tərtib edilir:

7.3.1. 1-ci sətirdə - hesabatı təqdim edən investisiya şirkətinin və ya bankın tam adı qeyd edilir;

7.3.2. "Əqdin bağlanma tarixi" sütununda - əqdin bağlanma tarixi gün-ay-il (gg-aa-iiii) formatında qeyd edilir;

7.3.3. "Əqdin bağlanma vaxtı" sütununda - əqdin bağlanma vaxtı saat:dəqiqə:saniyə (ss:dd:ss) vaxt formatında qeyd edilir;

7.3.4. "Əqdin nömrəsi" sütununda - investisiya şirkəti və ya bank tərəfindən əqdlərin uçuğu jurnalında əks olunmuş əməliyyatın nömrəsi qeyd edilir;

7.3.5. "Əqdin istiqaməti" sütununda - əqdin istiqaməti alışı olduqda "B", satışı olduqda isə "S" hərfi qeyd edilir;

7.3.6. "Əqdin bağlanma yeri" sütununda - əqd fond birjasında bağlandıqda, həmin birjanın tam adı, birjadankənar bağlandıqda isə "XOFF" hərf birləşməsi qeyd edilir;

7.3.7. "Əqd üzrə investisiya şirkətinin və ya bankın vəzifəsi" sütununda - əqd investisiya şirkəti və ya bank tərəfindən öz hesabına bağlandıqda "P" hərfi, müştərinin hesabına bağlandıqda isə - "A" hərfi qeyd edilir;

7.3.8. "Fərdin eyniləşdirmə nömrəsi" sütununda - əqdin istiqamətinə müvafiq olaraq, əqdin predmeti olan törəmə maliyyə alətinin mülkiyyətçisinin və ya alıcının depozitarda olan depo hesabının nömrəsi qeyd edilir;

7.3.9. "Törəmə maliyyə alətinin növü" sütununda - əqdin predmeti olan törəmə maliyyə alətinin növü qeyd edilir;

7.3.10. "Törəmə maliyyə alətinin identifikasiya kodu" sütununda - İSO 6166 beynəlxalq standartına uyğun olaraq törəmə maliyyə alətlərinin beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə törəmə maliyyə alətinin identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.3.11. "Baza aktivinin növü" sütununda - törəmə maliyyə alətinin baza aktivinin növü qeyd edilir;

7.3.12. "Baza aktivinin identifikasiya kodu" sütununda - törəmə maliyyə alətinin baza aktivini qiymətli kağız olduqda, həmin qiymətli kağızın buraxılışının dövlət qeydiyyat nömrəsi, ölkə hüdüdlərindən kənar buraxılan qiymətli kağızlar olduqda isə İSO 6166 beynəlxalq standartına uyğun olaraq qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi (İSİN) və ya onların buraxıldığı ölkədə qiymətli kağızların identifikasiya edilməsi üçün müəyyən edilmiş digər kod qeyd edilir;

7.3.13. "Put/Call" sütununda - opsiyunun növü "Put" olduqda "P", "Call" olduqda "C" qeyd edilir;

7.3.14. "Ödəmə tarixi" sütununda - əqdin predmeti olan törəmə maliyyə alətinin ödənilməsi tarixi gün-ay-il (gg-aa-iiii) tarix formatında qeyd edilir;

7.3.15. "Qiymət" sütununda - əqdin predmeti olan bir törəmə maliyyə alətinin alqı-satqı qiyməti qeyd edilir;

7.3.16. "Valyuta" sütununda - əqd üzrə ödəniş vasitəsi kimi istifadə edilən İSO 4217 beynəlxalq standartına uyğun olaraq, valyuta kodu qeyd edilir;

7.3.17. "Say" sütununda - əqdin predmeti olan törəmə maliyyə alətinin sayı qeyd edilir;

7.3.18. "Məbləğ" sütununda - əqdin predmeti olan törəmə maliyyə alətlərinin sayı ilə bir törəmə maliyyə alətinin alqı-satqı qiymətinin hasili qeyd edilir;

7.3.19. "Qiymət multiplikatoru" sütununda - bir müqavilədə olan qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin sayı qeyd edilir.



### Kapital adekvatlığına dair hesabat

I Hissə. Məcmu kapital		Məbləğ
<b>Məcmu kapital (18-19)</b>	1	
<b>Birinci dərəcəli kapital (3+4+5+6)</b>	2	
1. Ödənilmiş adi səhmlər	3	
2. Kapital artıqlığı	4	
3. Bölüşdürülməmiş xalis mənfəət (zərər)	5	
4. Kapital ehtiyatları	6	
<b>Birinci dərəcəli kapitaldan tutulmalar (8+9+10)</b>	7	
1. Geri alınmış adi səhmlər	8	
2. Qeyri maddi aktivlər	9	
3. Cari maliyyə ili zərəri və ya aralıq zərər	10	
<b>İkinci dərəcəli kapital (12+13+14)</b>	11	
1. Cari maliyyə ilinin mənfəəti	12	
2. Ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri	13	
3. Yenidən qiymətləndirilmədən irəli gələn ehtiyatlar (15+16+17)	14	
3.1 ədalətli dəyərlə qiymətləndirilmiş satıla bilən səhmlər ilə bağlı yenidən qiymətləndirmə ehtiyatlarının realizə olunmamış 50%-i	15	
3.2. ədalətli dəyərlə qiymətləndirilmiş öz istifadəsində olan daşınmaz əmlakın yenidən qiymətləndirilməsindən realizə olunmamış kumulyativ gəlirin 50%-i	16	
3.3. ədalətli dəyərlə qiymətləndirilmiş investisiyanın (daşınmaz əmlak və satıla bilən səhmlər xaric olmaqla) realizə olunmamış kumulyativ gəlirinin 50%-i	17	
<b>Birinci və ikinci dərəcəli kapitalın cəmi (2+11)</b>	18	
<b>Birinci və ikinci dərəcəli kapitaldan tutulmaların cəmi (7+20+21+22)</b>	19	
1. Digər investisiya şirkətlərinin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)	20	
2. İnvestisiya şirkəti olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda)	21	
3. Pensiya fondlarına, sığorta və təkrarsığorta şirkətlərinin qiymətli kağızlarına və ya törəmə maliyyə alətlərinə investisiyalar.	22	
<b>II hissə. Cəmi kapital tələbi</b>		Məbləğ
<b>Cəmi kapital tələbi (24+25+34+35+36)</b>	23	

1. Kredit riski	24	
2. Bazar riski (26+29+30+31+32+33)	25	
2.1. Səhm qiymət riski (27+28)	26	
2.1.1. spesifik risklər	27	
2.1.2. ümumi risklər	28	
2.2. Spesifik borc aləti qiymət riski	29	
2.3. Ümumi faiz dərəcəsi riski	30	
2.4. Əmtəə qiymət riski	31	
2.5. Xarici valyuta riski	32	
2.6. Kollektiv investisiyalara dair qiymət riski	33	
3. Əməliyyat riski	34	
4. Hesablaşma və kontragentin riski	35	
5. Konsentrasiya riski	36	
<b>III Hissə. Kapital adekvatlığı</b>		<b>Məbləğ</b>
<b>Kapital adekvatlığı (1-23)</b>	37	
<b>IV hissə. Likvidlik əmsalları</b>		<b>Məbləğ</b>
1. Maliyyə aktivləri (qalıq ödəniş müddəti 30 günədək)	38	
2. Öhdəliklər (qalıq ödəniş müddəti 30 günədək)	39	
3. I kateqoriya likvidlik əmsalı (38/39)	40	
4. Maliyyə aktivləri (qalıq ödəniş müddəti 180 günədək)	41	
5. Öhdəliklər (qalıq ödəniş müddəti 180 günədək)	42	
6. II kateqoriya likvidlik əmsalı (41/42)	43	



*"İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini  
(əməliyyatlarını) həyata keçirən bankların  
hesabatlarının tərtib və təqdim olunma Qaydası"na  
Əlavə 4*

### Bazar riski: Xarici valyuta riskinə dair hesabat

Sıra sayı	Maliyyə riskinə məruz qalma	Mövqe (uzun/qısa)	Ədalətli dəyər (xarici valyutada)	Valyuta	Valyuta məzənnəsi	AZN ilə ədalətli dəyər
1						
2						
...						
<b>Xüsusi valyutalarda xalis mövqələr</b>						
Sıra sayı	Valyuta	Xalis mövqe (uzun/qısa)	Xalis mövqe üzrə ədalətli dəyər (xarici valyutada)	AZN-də xalis mövqe üzrə ədalətli dəyər		
1						
2						
...						
<b>Ümumi xalis mövqe</b>						

*“İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini  
(əməliyyatlarını) həyata keçirən bankların  
hesabatlarının tərtib və təqdim olunma Qaydası”na  
Əlavə 5*

### **Əməliyyat riskinə dair hesabat**

<b>Mənfəət və zərər maddələri</b>		_____ il	_____ il	_____ il
1	Əsas əməliyyat gəliri			
2	Komissiya xərcləri və xidmət üzrə ödənişlər (-)			
3	Sair əməliyyat gəlirləri			
4	Satış məqsədilə saxlanılan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərindən yaranan mənfəət və ya zərər			
5	Ticarət kitabına daxil edilmiş qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə dividend gəlirləri			
6	Maliyyə mənfəəti			
7	Maliyyə xərcləri (-)			
<b>Ümumi mənfəət (1-2+3+4+5+6-7)</b>				
<b>Əməliyyat riski üzrə kapital tələbi</b>				



*İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini  
(əməliyyatlarını) həyata keçirən bankların  
hesabatlarının tərtib və təqdim olunma Qaydası"na  
Əlavə 6*

### **Konsentrasiya riskinə dair hesabat**

Maliyyə riksinə məruz qalma	Dəyəri	Kredit riski kateqoriyası	Qrup riski	Konsentrasiya risk limitindən artıq olan hissə	Kapital tələbi

**Müştəri aktivlərinə dair hesabat**

<b>Maddələr</b>		
<b>Müştəri hesablarının sayı (2+3)</b>	<b>1</b>	
<b>Qiymətli kağız hesablarının sayı</b>	<b>2</b>	
<b>Törəmə maliyyə alətləri hesablarının sayı</b>	<b>3</b>	
<b>Müştəri hesablarında olan aktivlər (5+9)</b>	<b>4</b>	
<b>Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri (6+7+8)</b>	<b>5</b>	
Listinqə daxil edilən qiymətli kağızlar	6	
Listinqə daxil edilməyən qiymətli kağızlar	7	
<b>Törəmə maliyyə alətləri</b>	<b>8</b>	
<b>Pul vəsaitləri (10+11)</b>	<b>9</b>	
Hesablardakı nağd pul	10	
Digər pul vəsaitləri	11	
<b>İdarəedilən müştəri aktivləri (13+16)</b>	<b>12</b>	
<b>Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri (14+15)</b>	<b>13</b>	
Qiymətli kağızlar	14	
Törəmə maliyyə alətləri	15	
<b>Pul vəsaitləri</b>	<b>16</b>	





